



“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyətinin) təcili və təxirəsalınmaz tibbi yardım məntəqəsində həftənin 7 günü 24 saat ərzində fasiləsiz və operativ ilkin tibbi yardım və ambulans xidmətlərinin göstərilməsinə və işçilərinin icbari tibbi müayinələrin keçirilməsinə dair xidmətlərinin satın alınması üçün açıq tender elan edir.

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Əsas şərtlər toplusunda nəzərdə tutulan sənədlər;

Qeyd: Təqdim edilməli bütün sənədlərin imza, müəssisə möhürü, tarix və “əslilə düzdür” ifadəsi olmalıdır

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət və adları qeyd olunmuş hüquqi sənədlər (müsabiqə təklifi istisna olmaqla) **20 fevral 2025-ci il** saat 17:00-dək, iştirak haqqında müraciəti və hüquqi sənədləri (imzalı, möhürlü) qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən müsabiqə təklifləri (əslilə) bağlı zərfdə **25 fevral 2025-ci il** saat 17:00-a qədər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yerləşdiyi ünvana (Nəsimi rayonu, Ü.Hacıbəyov 140, AZ1010) təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan **geri qaytarılacaqdır.**

II. Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı **26 fevral 2025-ci il** tarixdə, Bakı vaxtı ilə saat 10:00-da elanın I bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.

**Zərflərin açılışında iştirak etmək istəyən şəxslər barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərməlidir (şəxsiyyət vəsiqəsinin “scan”-ı). İştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi və etibarnamə üzərində olmalıdır.*

**Komissiyanın qərarı bildiriş məktubu olaraq bütün iştirakçılara göndərilir.*

Əlaqələndirici şəxs:

Elnarə Sərdarova - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi

Əlaqə nömrəsi: +994 12 599 00 03 (3704) , +99455 206 24 70

Elektron ünvan: esardarova@portofbaku.com

(İddiəçinin rəsmi blankında)
AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“ ” _____ 20__-ci il

_____ №

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin
Satınalma Komissiyasının Sədri
cənab S.İsmayılova

Hazırkı məktubla *(iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir)* olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində təcili və təxirəsalınmaz tibbi yardım məntəqəsində həftənin 7 günü 24 saat ərzində fasiləsiz və operativ ilkin tibbi yardım və ambulans xidmətlərinin göstərilməsinə və işçilərinin icbari tibbi müayinələrin keçirilməsinə dair xidmətlərinin satın alınması ilə əlaqədar “30” yanvar 2025-ci il tarixdə elan edilmiş açıq tender sorğusunda iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda *(iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir)* ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını, əmlakı üzərində həbsin qoyulmadığı, ödənişə yönəlmiş girovun olmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, *(iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir)* “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən hüquqi, maliyyə və təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs:
- Əlaqələndirici şəxsin vəzifəsi:
- Telefon nömrəsi:
- E-mail:

(səlahiyyətli şəxsin A.A.S)

(səlahiyyətli şəxsin imzası)

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.